

Forma № 2S

Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinin
5 dekabr 2008-ci il
İ-125 №-li əmri ilə təsdiq edilmişdir.

**SİĞORTAÇININ (TƏKRARSIĞORTAÇININ) və HÜQUQİ ŞƏXS SİĞORTA
BROKERİNİN MƏNFƏƏT və ZƏRƏRİ HAQQINDA HESABAT (rüblük və illik)**

Sığortaçının (təkrarsığortaçının) və ya sığorta brokerinin adı: A-Qroup Sığorta Şirkəti ASC

Hesabat dövrü__01/01/2014-31/12/2014_____

ilin əvvəlindən artan yekunla

manatla

	Gəlirlər	Məbləğ
A1	Əsas əməliyyat gəliri:	13416231,03
A2	birbaşa sığorta üzrə sığorta haqları	12549078,22
A3	təkrarsığorta üzrə təkrarsığorta haqları	11570,65
A4	sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə	640777,39
A5	təkrarsığortaya verilmiş müqavilələr üzrə komissyon muzdlar üzrə	214804,77
A6	Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)	-787152,62
A7	İnvestisiya gəlirləri üzrə	765223,97
A8	Subroqasiya gəlirləri	50784,38
A9	Sair gəlirlər	32710,48
B1	CƏMI GƏLİRLƏR	13477797,24
	Xərclər	
C1	Əsas əməliyyat xərcləri:	9300955,04
C2	sığorta ödənişləri və sığorta məbləğləri üzrə	7401984,94
C3	qaytarılan sığorta haqları üzrə	253259,17
C4	tənzimləmə xərcləri	1582,69
C5	təkrarsığortaya verilmiş sığorta haqları üzrə	1644128,24
C6	qarşısılınma tədbirləri fonduna ayırmalar üzrə	
C7	sığorta fəaliyyəti üzrə sair xərclər	
C8	İşlərin aparılması xərcləri	1851143,88
C9	Sair xərclər	13132,68
D1	CƏMI XƏRCLƏR	11165231,6
E1	Maliyyə mənfəəti (zərəri)	2312565,64
E2	Mənfəətin nizamnamə kapitalına yönəldilən hissəsi	
E3	Vergiqoyulmadan əvvəl mənfəət (zərər)	2312565,64
E4	Mənfəət vergisi	462513,13
E5	Hesabat dövründə xalis mənfəət (zərər)	1850052,51